

# MÖVLANƏ və...

Mövlanə Cəlaləddin Rumi barədə "Qobustan"ın əzəlki saylarında demişdik. Təkcə onu söyləməyi bir daha lazım bilirik ki, Mövlanə - dünya varkən məşhur olan və onun altı cildlik "Məsnəvi"si təkcə Şərqdə deyil, Qərbdə, ümumiyyətlə dünyanın çox yerində daima oxunan, öyrənilən, isnad edilən mütəfəkkir şairlərdən biri, bəlkə də birincisidir. Heç təsadüfi deyil ki, tanıqlı fransız şərqşünası və ədibi, İslami qəbul etmiş və öz vəsiyyəti ilə Həvvə adıyla torpağa tapşırılmış xanım Meeroviç ("Qobustan" öz oxularını rəhmətliyin şəxsiyyəti və düşüncələri ilə də tanış edibdir) Mövlanənin altı cildliyini birbaşa orijinaldan fransızcaya sevirmişdi... Xanım Meeroviç Mövlanənin şəxsiyyəti, onun külliyyatı barədə əsər yazır, Konyada Mövləvi dərvişlərinin səma rəqsləri barədə çox maraqlı fikirlər söyləyirdi... Xanım Meeroviç eyni zamanda Mövlanə və Şəms Təbrizi münasibətlərini də bütün dolğunluğu ilə təsvir edib... göylərə qaldırıbdır. Mövlanə biliciləri belə bir əqidə sahibidir ki, Təbrizli Şəms olmasaydı, Mövlanə Tanrı qatına beləcə yüksəlməz, Şərqdəki sıravi şair və aqillərdən o qədər də fərqlənməzdi. Mövlanəyə Səma rəqslərini öyrədən, Allah-təala eşqini bütün varlığı ilə sevdirən, təlqin edən də Şəms Təbrizi olubdur. Necə ki, Mövlanə öz varlığını Şəms olmadan təsəvvürə gətirə bilmirdi... və ömrünün axırına qədər də şəmssiz özünü tək-tənha saydı...

Şəms Təbrizli - çox güman ki, azəri türklərindən idi. 1185-ci ildə dünyaya gəlib, 1247-ci ildə dünyadan köcmüşdü. Konyaya ölümündən üç il əvvəl təşrif buyurub, Konyada yaşamaqda olan Mövlanə ilə görüşmüştü...

## ...Şəms Təbrizi



İlk gəlişində Şəms, Mövlanə ilə altı ay diz-dizə oturaraq can söhbəti eləmiş, sonra nə üçünsə, Mövlanədən, ya kimdənsə küsərək Şama köçübdür. 15 ay həsrətdən sonra, Mövlanənin uzaqdan-azağa yalvarışlarına, xahiş-minnətinə dözməyərək, axır ki, Şəms Konyaya qayıtmış oldu... qayıdanan bir qədər sonra Mövlanənin övladlığa götürdüyü gənc və gözəl Kimya xatunla evləndi. Fəqət bu dəfə də onun Konyada yaşamağı uzun sürmədi. Belə ki, Şəms Təbrizi gəldiyi kimi də qəfildən itib-batdı, yox oldu... Oldümü, qaldımı, - bunu indiyəcən bilən yoxdur. "Gəlirəm" - deyibən evdən bayırı çıxdı və ilim-ilim itdi... bir daha onun üzünü görən olmadı... onun zövcəsi gözəl Kimya xatun isə Şəms Təbrizidən yeddicə gün əvvəl artıq bu fani dünyadan köcmüşdü...



"...Savaş türklərin işidir. Nazənin qadınların yox. O cürə qadınların yerisə evdir. Evə qapanıb qalar. Birisi dedi ki, bir könüldən min könülə şəhid olmaq istədim, düz doxsan dəfə yaralanmışam. Hətta çırıl-çılpaq döyüşə girdim. Atılan oxlara qarşı yürüdüm. Nola birisi gəlib bədənimə sancila. Sancılan çox oldu, amma boğaza, can alacaq bir yerə, atılan oxlardan heç biri dəymədi. Bədənim atılan oxlardan xəlbir kimi deşik-deşik oldu. Burda bir igidlik də görmürəm. Dedin, - şəhidliyin hələki Uca Yaradan tərəfdən qismət olmadığını başa düşdünmü? Xəlvətə çəkildim və xəlvətdə qulağıma qazılərin savaşa gedərkən çaldıqları təbil səsləri gəldi. Qulağıma kimsə piçildədi ki, di yeri savaş zamanı gəldi. Özünü savaşa at. Qayıtdım ki, ey xəbir olan nəffsim savaşa həvəs hardadı, sən hardasan? Savaş zamanı kafirlərin üstündə hücum çəkdir. Bir dəfə belə ayaq geri qoymadım. Yaralandım, yaramı bağladım, təkrar savaşa girdim. Yenə bədən bir yarayla ölməz deyə, savaşda iyirmi kərə yaralandım. Şəhidliyə can atan nəffsimin sözündən çıxa bilmədim. Deyir, - Birisinin əlində qırx quruşu vardı. Hər gecə birini dənizə atardı. Bu surətlə də nəffsinə əziyyət vermək, ondan yaxa qurtarmaq istədi. Hər dəfə yaralanıb, yarasını özü bağladı. Bədənidə ox və nizə qırılırdı. Beləcə savaşa-savaşa qüvvəsi tükəndi, yerə düşdü. Anladı ki, onun qismətinə dinc vaxtı can vermək düşüb. Allah-Təala ilə əhdi belədir. Qur'anda belə deyilir: "...elə kəslər vardır ki,

*Allah ilə etdikləri əhdi pozmazlar".*

*Madam ki, bədən dediyin ruha bir alətdir, belə olan halda çox ölümlər ölüm deyildir. Necə olsa da nəfsləri diri olaraq qalır. Hətta mindikləri atlar döyüşdə təpədən-dırnağa qana bulassalar belə, minənin nəfsi yenə diridir. Hər qan tökən şəhid olsayıdı, öldürülən kafir də özünü şəhid sayardı. Ancaq elə oğullar vardır ki, bu fani dünyada ölürlər, şəhid olurlar, amma biz görməsək də, onlar diri kimi bizim aramızda gəzməkdəirlər... Haqq yolunda, din-iman, torpaq, Vətən yolunda şəhidlik də Allahın istəyi ilədir, ehsan və lütf'lər bizi Yaradanın ixtiyarındadır..."*

**Mövlənə Cəlaləddin Rumi**

